

Yazıcı: "Oğuz eli" qəzetiñin ayrıca buraxılışı.- 2010.- iyul. S. 13.

## Qazaxıstanın mənəvi zirvələrindən biri

**A**zorbayan oxucusu qardaş qazax xalqının ədəbiyatını, əsasən, dörd adla tanır: Qazax bədii sözünün dörd zirvəsi Azorbaycandan da aydın görünür: Abay, Cokan Vilaxanov... Sonra Muxtar Avezov və öz doğma şairimiz, hor bir Azorbaycan türkünün tanıldı, sevdiyi Oljas Süleymenov...

Oljasın yaradıcılıq işi, söz, poeziya, ədəbiyyatın cəmiyyət həyatındakı yeri, etimologiya, mədəniyyət və onun inkişaf yolları, dilin və milliyyətin tarixi barədə məraqlı, aforizm kimi səsləndirən fikirləri çıxdır. Bu fikirlərən biri belədir: «Büt ədəbiyyatı faaliyyət üçün gəldik. Ona görə də deyiləndə ki, guya biz yazıçılar xalqların, ölkələrin taleyi haqqında düşünməyə yalnız son iki-üç ilə ilə casarotlomışık, - mon razılaşırıram. Bu ittiham o adamlara aiddir ki, həmişə casarət üçün icazə gözləyiblər. İndi ədəbi iğidlik töhlükəsizdir və xeyirli dir. Biz isə homişi həqiqəti deməyə çalışmışıq».

Gənciyimdə yazdıığım maqalələrin birində mən da ədəbiyyatı iş kimi, xalqa xidmət kimi baxdığını yazmışdım.

Ədəbiyyat cəmiyyətin güzgüsü, barometridir, öz dövrünün qabaqcıl ideyalarına bağlıdır və ya sözün tosırıyla xalqa, millito müyyən ideyalar verərək yeni nəsilərin yorulmasına, inkişafında iştirak edirə, mono-vi-əxlaqi döyri olmaqla yanaş, həm də siyaset meydandasındır, təkcə siyasi vazifəsini, həm də siyasetin və siyasetçilərin hakimi kimi çıxış edir. Bu mənədən ötən 60-70-ci illər ədəbiyyatı SSRİ-ni dağıdan, azadlıq şurunu yetişdirən, müstəqilliyyət gedən yolların layihəsinə çəkan, müstəqillik sarayının teməl daşını qoyan bir icimai-tarixi firtunadır; dinc, qansız inqilabdır.

Oljas bu inqilabın (sözün yaxşı mənasında) liderlərindən biriydi.

Bu gün o dövrün töhlükələri sovuşub, yüz minlərlə insanın yalnız ziyanı, yazıçıya inanıldığı, onun dalınca getdiyi çağların ölüm-dürüm havası unulub, dinc dövrün siyasetbazları və ya nəzəriyyə naqqalları yetişir və «yaxşı olar ki, ədəbiyyatçılar öz işləri ilə məşgul olsunlar» deyə milli ruhun daşıyıcılarını siyasetdən uzaqlaşdıraraq - xalqın taleyin kökündən, tarixindən, milli-mənəvi dövərlərdən uzaq «siyasetçi»lərə tapşırmaq şəhərləri tez-tez söslənir.

Bu gülümeli müraciətlərin arxasında hansı xəyanotkarların dayandığını bilirik, bu, öz yerində; bununla yanaşı fikirləşirəm ki, keçən əsrin 80-ci illərinin çətin mübarizələrindən hardayıdən gəron o «şəpsəkar siyasetçilər» və cinsi zamanda, Oljas publisistikasını, müxtəlif məclislərəndə çıxışlarını, esselərini, «Az i Ya» adlı məşhur kitabını, şərlərini və bu asırlarda böyük icimai, milli, tarixi, siyasi problemləri xatırlayıram. Fikirləşirəm ki, bu asırlarla toxunulan döndlərə, qayğırla, milli və bəşəri faciələrə o vaxt hansı siyasetçi toxuna bilərdi!?

Oljası mono sevdirən və bizi doğmalasdırıran, dostlaşdırıran ilk növbədə bu xarakterlik cəhət, daha doğrusu, sözə milli varlığın keşkicisi kimi baxmaq xüsusiyyətidir.

Ana torofı Alma-Atının Bödölbaylılarından, ata torəfi şair, müsiqiçi, döyüşçülər yetirən Oljabay bahadır noslundañın olan Oljas Allahın qazax xalqına və bütün türk dölyasına böxşılılarından biridir. Əslində, qazaxlarla qızıqlırlar rusların bölgüsüñü qədər bir xalq olublar və XX yüzildə bu kökündə iki böyük söz ustasının - Çingiz Aytmatov və Oljas Süleymenovun yetişməsi əsrlərə qapalı qalan xalq ruhunun, xalq mənəviyyatının vulkan kimi püskürməsiydi; xam torpaqların dirçəliş kimi bir iş idi.

Amma onların hor ikisini forqlondıran bir cahot da var. Onlar - bir növ dünyadan özlerini qayğıdlar: öndə rus dil mühiti, rus ədəbiyyatının tosası, dünya mədəniyyətinin zongin ononolari - arxada çöl, yanırıqçarı həyat; Avropanı və Rusiya olçularına sigmaya başaq bir sivilizasiya.

Dünya Avroasiyada böyük mədəniyyətlər, uygarlıqlar yaratmış bir xalqa şəhər hayatından - yəni «mədəniyyətdən uzaq» dağdıcı köçəri kimi baxır. Oljas etiraf edir ki, manim beynimdə da öz ularının belə bir obrazı həkk olunmuşdur. Amma hiss edirdim ki, burda bir saxtakarlıq var. Mon öz əcddalarını sevmirdim, lakin onları haqiqiliğə maruz qaldığını da hiss edirdim.

Oljas bütün yaradıcılığını bu tarixi ədalətsizliyi aradan qaldırmışsa sərf edib. Ən böyük ömrək kimi məşhur «Az i Ya»-nın göstərmək olar. Tarixi ədaləti bərpa işində onun ən böyük silahı da, şahidi də, hakimi də SÖZ olub. Təsədüf deyil ki, «Az i Ya» ilə başlanan yol onu «Yazının dili» adlı fundamental filoloji, dilçilik əsərinin yaranmasına götürüb çıxardıb.

Olias Süleymenov hər şeydon onça şairdir. Lakin onun şerlərindən de dönyəvi bir genişlik var. Dünəyə baxır, Şərqlə Qərbin folklorundan tutmuş dini ədəbiyyatına qədər, bütün başarı dayarları birgə dark və təsvir edir; tarixlə bu günü, qazax çölləriyle kosmos, real düshüncəsiylə miflik şərtliliklə böyük istedadla birləşdirir. Onun yaradıcılığında qazax çöllərinin yovşan ətriylə Şumer gil lövhələrinin bishirildiyi ocaqların atı bir birinə qarışır; Qitoların, ölkələrin, dillərin, sivilizasiyaların, böyük şəhərlərin rəngləri qarışır göy qurşağına çevrilir. Ancaq bu göy qurşağı həmişə qazax çöllərinin üstündədir. «Odun dayışılması», «Gıl Kitab», «Dairəvi ulduz», «Bəlirlənmiş sahillər» və s. kitablarıñı gözden keçirmək kifayətdir ki, ədəbiyyatın çağdaş ruhunu necə uğurla daşıya biləsinin şahidi olasan.

Oljasla bizim tanışlığımız 1979-cu ilden başlayır. Moskvada SSRİ gone şairlərinin konfransı keçirildi. Mənim da bir silsilə şərim təqdim olunmuşdu müzakirəye.

«Qan yaddaşı», «Xinalıq dili» və s. şerləri dinləyəndən sonra Oljas qalxdı ayaq və çox böyük səxavətlə, sevgiylə danişmağa başladı: «Gizlətmirəm, - dedi, - təoşşüflənən ki, bu şerləri mən yazınmışam...». Məhz onun təklifiylə şerlərinin tərcümə edilib rusca buraxılması Konfransın yekun qərəmə salındı. Bu müzakirədən sonra dəhlizdən görüşüb səhərələdik.

Sonra müxtəlif yerlərdə dəfərlərlə görüşmüşik - Bakıya tez-tez gəlib gedir; ancaq onu bizim hamimizə sevdirən bir hadisə da olmuşdu: 1990-ci ilin Yanvar faciəsində Bakıya gəlməsi və televiziyyada dərdimizə şərık olaraq ağlaması...

Adına «ziyalı» deyən, dinc vaxtda Bakıda çox məclislərdə yuxarı başda oturan «sovət» ziyanları o vaxt susub, bir çoxu bu qanı görməzləndən goldı. Hətta ermənilərin tərəfdərinə çevrilidilər...

Oljas türk dölyasının yeni intibahının, yeni dirçəlişinin şairidir. Onun fəaliyyətinin nöticələrindən biri - bugünkü müstəqil Qazaxistan və onun dünyada il-dən-ilə artan nüfuzudur.

Sabir  
RÜSTƏMXANLI  
Xalq şairi,  
millət vəkili



Kunney Spiridonova  
"Kağız qanadları"  
Sahabə (Yakut)